



## [Parlament sekilri bu sahd ciddi dn yarada bilr - Mvsm Smdov](#)

Hac Mvsm Smdov lkd keirilmsi nzrd tutulan parlament sekilrindn dnab

Arannews-islamazeri.com xbr verir ki, AP-in hbsdki sdri Hac Mvsm Smdov lkd keirilmsi nzrd tutulan parlament sekilrin mnasibt bildirib

:slamnssi vasitsil yavlan bu haqda mktubda devilir

Dvltimiz v cmiyytimizin idar olunmasnda lknin qanunverici" hakimiyti mstsna rola malikdir. str icra hakimiyytinin v istrs d mhkm hakimiyytinin formalamas, xalqmzn maraqlar v inkiar rccedil;ivsindeki faliyyti qanunverici orqandan, xsusn Milli Mclisin trkibindn v keyfiyytindn rccedil;ox asldr. Dnyaya integrasiyasna, Avropa konvensiyalarnn tvsiyrlin baxmayaraq, Milli Mclis zvlrinin qbul etdiklri qanunlarda Azrbaycan xalqnn milli-mnvi, mental v sasn d dini dyrlri mstsna hmiyytli .ver tutmaldr

Tssflr olsun ki, indiydk qbul olunan qanunlar i;risind kifayt qdr m;rtce xarakterlilisi az olmamdr. Bunun da balca sbbi mhz MM- daxil olan "millt vkillri"nin ksriyytinin d;vlt v xalq tss;bkeliyindn uzaq olmaladr. Ntic etibar il b;t;n bunlar lkd indiydk keiriln parlament sekilrinin ffaf v demokratik prinsiplr sasnda keirilmsindn irli glmidir. Fevraln 9-da keirilck n;vbdnknar parlament sekilri bu sahd ciddi d;n; yarada bilr. Bundan tr; is se;imd xalqmz &ccedil;&ccedil;&ccedil;&ccedil;n cox m;h;m olan bir sra amillr diqql n; almaldr. lk n;vbd n; almaldr ki, Azrbaycan halisinin 90 faizindn rccedil;oxunu m;slmanlar tkil edir. Bu baxmdan xalq tmsil edn millt vkillri n az tqval olmal v onlarn hr biri faliyyti d;vr;nd hr an &ccedil;z;n; Allahn h;zurunda g;rml, mllrinin nticsi .etibar mnvi msuliytt damaldr

Bundan baqa Milli Mclis z;v; geni d;nyag;r; v zngin tcr;by malik olmaldr. Xalqn, se;icilrin etimadn dorultmaa lyaqti olmayanlar he; zaman mzlum v eyni zamanda ruhi v mnvi chtdn zmtli bir cmiyyt xidmt etmzlr. Bu ans qazanmaq &ccedil;&ccedil;n millt vkilinin g;ndliyini xsi mnfti, konyuktur mara, qohumbazlq v ya tayfabazlq sindromlar deyil, xalqn, se;icilrin problemlri, qanunvericilikd m;slman halinin milli, dini, sosial, mnvi, ail maraqlarnn hyata ke;msi doldurmal, zngindirmlidir. ndiyqdrki se;kilrin nticlril il xalqmz he; zaman barmam, razlq etmmidir. Millt vkillri i;risind sritsizlik, h;quqi bilik v bacara malik olmamaq, qanunsuz yollarla b;y;k srvtlr yiylnmk lkmizdki real vziyyti d;z;l;lmz .hala s;r;klmidir

Se;kid namizd irli s;rm; siyasi partiya v ictimai tkilatlar b;hrandan rccedil;xmaq, daltli v demokratik bir se;ki nticlril d etmk &ccedil;&ccedil;n, d;&ccedil;&ccedil;n;rm ki, tarixi msuliytt dayrlar. Mn d xalqmza lkmizd daltli v demokratik prinsiplr saslanan

"ictimai-sivasi bir m&uuml:hit formaladrma arzulavram

Parlament se&ccedil;kilri bu sahd ciddi d&ouml;n&uuml; yarada bilr -  
M&ouml;vs&uuml;m Smdov